

Neft emalı və neft-kimya zavodlarının integrasiyası: dövrün tələbi, tətbiq olunan müasir həllər

E.A. Alxaslı

Neft-Kimya Prosesləri İnstitutu

e-mail: emil.alkhasli@gmail.com

Açar sözler: neft emalı, neft-kimya, integrasiya, konyunktura, xərclərin azaldılması, səmərəliyin artırılması.

Интеграция нефтеперерабатывающих и нефтехимических заводов: веление времени, применяемые современные решения

Э.А. Алхаслы

Институт нефтехимических процессов

Ключевые слова: нефтеперерабатывающий, нефтехимический, интеграция, конъюнктура, снижение расходов, повышение эффективности.

Известно, что в последние годы в связи с ростом конкуренции в нефтеперерабатывающей и нефтехимических отраслях, а также определенными изменениями конъюнктуры рынка все большее значение приобретает интеграция предприятий нефтепереработки и нефтехимии.

Колебания цен на нестабильном нефтяном рынке, изменение требований к продуктам нефтепереработки и нефтехимии, влияние ужесточенных экологических норм на производственные расходы, большие объемы инвестиций в нефтехимию и рост конкуренции делает необходимым с позиций экономической привлекательности анализ предприятий нефтепереработки и нефтехимии в рамках единого комплекса. Интеграция нефтеперерабатывающих и нефтехимических заводов является важнейшим фактором снижения расходов и повышения эффективности переработки.

В статье представлены преимущества интеграции нефтеперерабатывающих и нефтехимических заводов. Обсуждены стимулы, преимущества и проблемы, представлены примеры. Используя синергетические преимущества заводов нефтепереработки и нефтехимии, показаны пути интенсификации интеграционных процессов между предприятиями для обеспечения их устойчивой конкурентоспособности на международных рынках.

Integration of oil refineries and petrochemical plants: the need of the hour, applied up-to-date decisions

E.A. Alkhasly

Institute of Petrochemical Processes

Keywords: oil refinery, petrochemical, integration, conjuncture, cost decrease, efficiency improvement.

It is known that recently in the view of increased competition in oil refining and petrochemical fields, as well as the certain changes in market condition, the integration of oil refineries and petrochemical enterprises becomes actual.

Cost fluctuations in unstable oil market, the changes of requirements for oil refining and petrochemical products, the influence of tight ecological standards on the operational expenses, large capital volumes into petroleum chemistry and competition increase makes necessary the analysis of oil refining and petroleum chemistry enterprises within a sole complex in the context of economic attractiveness. The integration of oil refineries and petrochemical plants is a key element of cost decrease and refining efficiency improvement.

The paper presents the advantages of oil refineries and petrochemical plants integration. The stimulus, advantages and issues are discussed, the examples shown as well. The ways of intensification of integration processes among the enterprises for assurance of their steady competitiveness in the international markets are shown using the synergistic advantages of oil refineries and petrochemical plants.

Giriş

Neft emalı və neft-kimya müəssisələri hazırda xammal və enerji daşıyıcılarının qiymətlərinin artması, eləcə də ətraf mühitlə bağlı sərt məhdudiyyətlərlə üzləşir. Bununla əlaqədar, kimya sənayesində karbohidrogenlərin (KH) optimal istifadə olunması, enerji xərclərinin azaldılmasına, ümumi zavod təsərrüfatından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilir. Bu zaman çıxımın artırılması, tullantıların azaldılması və prosesin əlavə/yan məhsullarının digər bir proses üçün xammal olaraq istifadə edilməsi məqsədilə adətən proseslərin və katalizatorların təkmilləşdirilməsindən və ya son texnoloji nailiyyətlərdən – "dijital həll yolları"ndan istifadə olunur.

İnteqrasiya müxtəlif sahələri əhatə edir: məhsulların və elektrik enerjisi istehsalının, eləcə də texnologiyaların integrasiyası (neft-kimya zavodlarında avtomatlaşdırma texnologiyaları və s.) və avadanlığa planlı texniki xidmətin optimallaşdırılması üçün integrasiya və s. [1].

Ayri-ayrılıqda fəaliyyət göstərən neft-kimya və emal zavodları məhsulların təkrar emalı və yan məhsulların paylaşdırılması baxımından məhdud texnoloji çəviklik nümayiş etdirir. Bu zavodların qarşılıqlı əlaqəsi məqsədə uyğundur. Bir sıra neft-kimya zavodları emal zavodlarının yaxınlığında tikilərək onların yan məhsullarından istifadə etmişdir.


Neft-kimya üçün rəqabətqabiliyyətli xammal mövcud olmadıqda, rentabelliyi təmin etməyin ən yaxşı üsulu yaxınlıqdakı neft emalı zavodları ilə birlikdə neft-kimya komplekslərində integrasiya və optimallaşdırma tətbiq etməkdir. Bu, həm inşa edilmiş, həm də tikilməkdə olan zavodlar üçün keçərlidir.

Hazırda ortalama olaraq dünya üzrə 65 % buxar krekinqi qurğuları və 85 % aromatika istehsalı qurğuları neft emalı müəssisələri ilə eyni ərazidə yerləşir (şəkil 1) [2]. Avropa və Orta Şərqdə integrasiya həddi digər regionlardan daha yüksəkdir. Amerikada integrasiya həddinin aşağı düşməsinin səbəbi, son illərdə orada vüsət alan şist qazı sənayesinin inkişafı və nəticədə inşa edilən etan krekinqi qurğularının artmasıdır [3].

Hazırda bir çox tanınmış lisenziar şirkətlərin müxtəlif kommersiya proseslərində integrasiya yanaşması mövcuddur. Bundan əlavə, müəssisələr arasında integrasiyanın artırılması məqsədi ilə dijital həllər, müasir ixtisaslaşmış analitik çözüm yollarından istifadə olunur.

Əlavə olaraq, dünya üzrə etilen istehsalının 74 %-i neft emalı müəssisələrindən əldə olunan maye KH hesabına əmələ gəlir. Neft-kimya istehsalatının yaradılmasında ən çox istifadə olunan xammal nafta hesab olunur. Daha ətraflı bölgü və məlumatlar şəkil 2-də təqdim edilmişdir [4].

Cədvəldə bir neçə neft emalı axını göstərilir. Onlar neft-kimya sənayesində yüksəkkeyfiyyətli xammal kimi istifadə oluna bilər. Normal hallarda həmin fraksiyalar neft emalı zavodlarında yanacaq




Şəkil 1. Neft emalı və neft-kimya müəssisələri arasında integrasiya həddi

kimi və ya yanacaq əlavələri kimi istifadə olunur.


Bu məhsul axınları yekun neft emalı məhsullarının alınması üçün dəyərli KH, həm də neft-kimya müəssisələri üçün qiymətli xam maddələr hesab olunur və eyni zamanda integrasiya olunmuş aktivlərin gəlirliyinin artırılmasına imkan verir. Məsələ üçün, katalitik krekinq qurğusunda istehsal olunan butilen, benzin istehsalının artırılması üçün izobutanlarla birlikdə alkilat istehsalında, nafta isə katalitik riforminq qurğusunda yüksəkoktanlı benzinin alınması prosesində istifadə oluna bilər və ya olefin istehsalı üçün buxar krekinqinə yönləndirilə bilər.

Neft-kimya müəssisəsi aralıq məhsulların istehsalı üçün xüsusi oləfin istehsalına, yəni əsasən hidrogenin çıxarılması ilə fuksiyallaşdırılmış, daha reaktiv, doymamış molekulların istehsalına cəlb olunur [5]. Əlavə olaraq, neft-kimya müəssisəsində istehsal olunan bəzi aşağı dəyərə malik yan məhsullar neft emalında ümumi sistemə dəyər qata bilər. Məsələn, buxar krekinqi qurğusunda istehsal olunan metan və hidrogen qazları neft emalında daha dəyərli hesab olunur. Metan yanacaq qazı kimi, hidrogen isə daha təmiz yanacaqların istehsalı programı üzrə öhdəliklərin təmin edilməsi üçün xam maddə kimi istifadə oluna bilər. Təbii qazın qiymətinin artlığı bir mühitdə



Şəkil 2. 2016-cı ildə dünya üzrə etilen istehsalı

Məhsulun adı	Mənbəyi	Neft emalında istifadə	Alternativ istifadə imkanı (neft-kimya)
NEZ quru qazı	İlkin emal, texnoloji qurğular	Neft emalı yanacaq sistemi	Neft-kimya xammalı
Etilen	Katalitik krekinq, tədrici kokslashma, visbrekinq	Neft emalı yanacaq sistemi	Neft-kimya dəyər zəncirinin təməli
Propilen	FKK, visbrekinq	Alkilləşmə	Neft-kimya dəyər zəncirinin təməli
Propan	İlkin emal, konversiya qurğuları	Neft emalı yanacaq sistemi	Neft-kimya xammalı
Butan	İlkin emal, konversiya qurğuları	Benzin komponenti	Neft-kimya xammalı
Nafta	İlkin emal, texnoloji qurğular	Riforminq xammalı	Neft-kimya xammalı
Riformat	Riforminq qurğusu	Benzin komponenti	Aromatik birləşmələr istehsalı (orto-ksilol, para-ksilol)
Benzol və hidrogen	Riforminq qurğusu	Benzin komponenti	Sikloheksan
Kerosin	İlkin emal, konversiya qurğuları	Neft emalı məhsulu	n-parafinlər
Yüngül qazoyl	Katalitik krekinq	Dizel komponenti	Naftalin



Şəkil 3. Neft emalı və neft-kimya müəssisələri arasında mümkün interfeys variantları

buxar krekinqi və neft emalı müəssisələrinin integrasiyası əməliyyat xərclərinin azaldılmasına və sinerji effektinin yaradılmasına şərait yaradır.

Neft-kimya və neft emalı integrasiyasının növlərini dörd əsas kateqoriyaya ayırmaq olar:

- proseslərin integrasiyası (neft emalı zavodlarından sonra neft-kimya zavodları nəzərə alınmaqla innovativ layihələr);
- enerji daşıyıcılarının integrasiyası (istilik, hidrogen, su, buxar və elektrik enerjisi);
- qaz yanacağının emalı (qaz yanacağında mövcud hidrogen və KH-lərin neft-kimya xammalı kimi istifadə olunması);
- enerji səmərəliyinin təmin olunması və ixtisaslaşmış analitik həll yollarından istifadə olunması.

Yeni bir konsepsiya, "Neftdən neft-kimyaya" konsepsiyası meydana çıxır [6]. Eyni zavodda neft emal edilir və alınan emal fraksiyaları maksimal dərəcədə müəssisə daxilində yaradılan neft-kimya istehsalatı üçün xammal kimi istifadə olunur və maksimal integrasiya təmin edilir.

İnteqrasiyanın üstünlükləri

Neft emalı və neft-kimya müəssisələrinin mümkün integrasiya yolları aşağıdakı kimi qrup-

laşdırılmışdır:

- neft emalı ilə buxar krekinqi qurğularının integrasiyası;
- neft emalı ilə aromatika kompleksinin integrasiyası;
- neft emalı ilə buxar krekinqi və aromatika kompleksinin integrasiyası.

Buxar krekinqi ilə integrasiya neft-kimya bloku üçün dəyərli məhsulların istehsalının artırılması yüngül olefin istehsalatının xammalla təmin edilməsinə kömək edir. Eyni zamanda buxar krekinqində istehsal olunan hidrogen və piroliz qatrani kimi yan məhsullar neft emalı zavodunda yanacaq istehsalı zamanı dəyərləndirilir. Neft emalı və neft-kimya müəssisələri arasında mümkün məhsul və xammal axını interfeyslərinin cəmləşdirilməsi Şəkil 3-də göstərilmişdir.

Əgər biz neft-kimya dəyər zəncirinin xam maddələrinə əsasən dünya üzrə integrasiya hədlərinə nəzər yetirsək görərik ki, paraksilol digər oleflinlər (etilen və propilen) nisbətən dönyanın bir çox regionlarında neft emalı müəssisələrinə daha çox integrasiya olunmuşdur (Şəkil 4). Etilen isə daha az integrasiya həddinə malikdir. Belə ki, etanəsəli bir çox etilen istehsalı müəssisələri neft emalı müəssisələri ilə tam integrasiya olunmamışdır [7].

ABŞ və Orta Şərqdə bu daha aydın görünür. Lakin bəzi hallarda bu müəssisələr sadəcə eyni ərazilərdə yerləşir (fiziki integrasiya olmadan).


Fiziki cəhətdən integrasiya imkanı mümkün olan və iqtisadi səmərə əldə edilməsi gözlənilən bütün hallar üzrə qərarlar qəbul edilməmişdən öncə hər bir spesifik hal üçün kompleks danişqıların aparılması mütləqdir. Neft emalı və neft-kimya müəssisələrinin integrasiyası regionlar üzrə vahid yanaşma əsasında təmin edilmir. Belə ki, hər bir hal üzrə müzakirələr üçün xammal təminatının mümkünlüyü üzrə qlobal və regional trendlər, texnoloji proseslərin iqtisadiyyatı, məhsullara tələbat və eyni zamanda sahibkarlıqla bağlı digər məsələlər kritik rol oynayır. İnteqrasiya həddinin səviyyəsi hər zaman bir sıra faktorlardan asılıdır.

Neft emalı və neft-kimya zavodları texniki, texnoloji və iqtisadi cəhətdən mürəkkəb struktura malikdir. Onların rentabelliyi qısa bir vaxt çərçivəsində dəfələrlə artıb azalmış və bəzi dövrlərdə təzyiq altında olmuşdur (şəkil 5). Ona görə də həmin sənaye sahələri daim dəyəri artırmaqla və məhsul çeşidlərini təkmilləşdirməklə rəqabətədəvamlı və rentabelli qalmaq üçün imkanlar axtarır. Son zamanlar neft-kimya sənayesi mühüm iqtisadi problemlərlə üzлəşmişdir. Bazar qiymətlərinin enib-qalxması, eləcə də xammal və enerji daşıyıcılarının qiymətinin yüksək olması əlavə problemlər yaradır.

Qeyd olunan problemlərin aradan qaldırılmasına emal sənayesində yüksək həddə integrasiyanın təmin edilməsi ilə əldə oluna bilər. Müəssisələrin integrasiyası məhsulların, axınların, ümumi zavod təsərrüfatları və infrastrukturların, eyni zamanda ümumi biznesin idarə olunmasına dəstək xidmətlərinin birgə istifadəsi ilə təmin edilir.

2005–2014-cü illər üzrə məlumatları analiz etməklə, integrasiyanın üstünlüklerinin təsirlərini aşağıdakı formada cəmləşdirmək olar:

- ortalama neft emalı müəssisələri üzrə gəlirlilik barrel üçün 4 dollar;
- buxar krekinqi üzrə ortalama dəyişən xərc




Şəkil 4. Neft-kimya dəyər zənciri xam maddələr üzrə sənayedə integrasiya həddi

(butadiyen və benzol ayrılması nəzərə alınmaqla, bir ton etilenin qiyməti 600 dollar qəbul edilməklə) neft barrel üçün 5.2 dollar ekvivalenti;


- ortalama integrasiya olunmuş neft emalı və neft-kimya müəssisəsinin gəlirliyi barrel üçün 12 dollar.

Inteqrasiyanın iqtisadi üstünlüklerini göstərmək üçün 2005–2014-cü illər üzrə Nexant şirkəti tərəfindən aparılmış tədqiqat nəticəsində yalnız fəaliyyət göstərən Neft emalı müəssisəsi ilə integrasiya olunmuş kompleks şəklində fəaliyyət göstərən müəssisələrin göstəricilərinin müqayisəsinə nəzər sala bilərik. Hesablamalar eyni xam neft və oxşar emal gücünə (10 mln. t/il) malik müəssisələrə uyğunlaşdırılmışdır. Şəkil 6-da təkbaşına fəaliyyət göstərən neft emalı müəssisəsi ilə integrasiya olunmuş emal və olefin istehsalı müəssisələrinin gəlirliliklərinin müqayisəsi təqdim edilmişdir.

İnteqrasiya olunmuş kompleks, tək neft emalı müəssisəsi ilə müqayisədə daha yüksəkgəlirliyə malik olur. Bu isə integrasiya olunmuş kompleksdə daha çox neft-kimya məhsulunun istehsalının təmin olunması ilə əldə edilir. Neft emalı müəssisələrinin integrasiya məqsədi öz yan məhsullarının keyfiyyətini və mənfəəti artırmaq, istismar xərcini azaltmaq, neft-kimya istehsalçılarının əsas məqsədi isə onun keyfiyyətini yüksəltmək, xammalı çoxaltmaq və eyni zamanda istismar xərcini azaltmaq və mənfəəti artırmaqdan ibarətdir [8, 9]. Neft emalı və neft-kimya məhsullarının integrasiyası xərclərin azaldılması və səmərəliyin artırılmasını təmin edən mühüm amildir. Bundan başqa, neft-kimya sənayesi üçün xammal təchizatının təhlükəsizliyi də təmin olunur. Hər iki sənaye sahəsi öz məhsullarının və məhsul çeşidlərinin dəyərini artırmaq üçün imkanlar axtarır. Emal marjaları aşağı olduqda, neft emalı zavodları öz mənfəətlərini artırmaq üçün yanacaq istehsalı əvəzinə, innovativ üsullar vasitəsilə daha çox xammal istehsalını təmin edir [10]. Neft emalı müəssisələ-



Şəkil 5. Sənayelərin gəlirliliyi (yalnız NEZ, neft-kimya, integrasiya olunmuş kompleks)



Şəkil 6. Cəmi gəlirlər (tək neft emalı müəssisəsi və integrasiya olunmuş kompleks)

ri və neft-kimya istehsalçıları həmisi qarşılıqlı əlaqələrdən faydalananmışlar, bu birlik müştəri tərəfindən məhsula olan tələbat səbəbindən dəyişir.

Neft emalı zavodlarında məhsul axınları ənənəvi olaraq aromatik birləşmələr və dəyərli kimyəvi maddələr istehsal etmək üçün emal edilə biləcək nəqliyyat yanacaqlarının istehsalına yönəldilmişdir. Beləliklə marjalar daha yaxşı olur və ya daha çox məhsul əldə edilir. Bu, integrasiyanın daha bir faydası hesab oluna bilər. Neft emalı və neft-kimya güclərinin vahid sahədə integrasiyası məhsul mövcudluğu, dövriyyə kapitalına qənaət, birgə infrastruktur və logistikadan irəli gələn sinerji, dəyişən xərclərin (buxar və enerji daşıyıcıları) azaldılması və köməkçi xidmətlər (texniki xidmət, insan resursları, səhiyyə, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət və s.) ilə əlaqədar miqyas effekti kimi üstünlükler təmin edir. Neft emalı və


neft-kimya zavodlarının integrasiyası nəticəsində daha çox dəyərli məhsul istehsal etmək çəvikliyi artır, istismar optimallaşır və fiziki integrasiyanın xərclər baxımından effektiv forması reallaşır [11].

Nəticədə qeyd etmək lazımdır ki, neft kimya ilə integrasiya ümumi prosesin gəlirliyini (hər iki zavod üçün, həm NEZ, həm də neft-kimya müəssisəsi) artırır. Hər hansı bir layihənin planlaşdırılması zamanı integrasiya üzrə ümumi iqtisadi üstünlüklerin qiymətləndirilməsi çox vacib faktor hesab olunur.

İntegrasiya ilə əlaqədar çətinliklər

Potensial faydalarına baxmayaraq, neft-kimya və emal müəssisələrinin integrasiyasının həyata keçirilməsində müəyyən problemlər mövcuddur. Integrasiya olunmuş zavodlar daha mürəkkəbdir, onların istismar baxımından çəvikliyi azdır. İntegrasiya edilmiş neft emalı və neft-kimya sənayesi məhsullarından müxtəlif olefinlər istehsal etmək üçün çəvikliyi çox olan proseslər axtarır, dijital həll yolları tətbiq olunur.

Daha qabaqcıl texnoloji proseslərdən, həmçinin informasiya texnologiyalarının kapitallaşdırılmasından istifadə etməklə həmin çətinliklərin öhdəsindən gəlmək mümkündür [12]. Ona görə də, innovativ, səmərəli və iqtisadi cəhətdən effektiv texnologiyalar işləyib hazırlanmaq üçün geniş yayılmış təcrübə birgə biznes və operativ planlaşdırma prosedurlarının tərtib edilməsindən ibarətdir.



Şəkil 7. Neft emalı, aromatika istehsalatı və buxar krekinqi ilə interfeyslər

İnteqrasiya olunmuş bir çox texnologiyalar birgə müəssisələrin elmi-tədqiqat və layihələndirmə fəaliyyətinin nəticələridir.

Yeni tətbiq olunan integrasiya həll yolları

Son zamanlar tətbiq olunan ən qabaqcıl optimallaşdırma, integrasiya həll yolları – dijital həll yolları hesab olunur. Burada əsas məqsəd fiziki integrasiya yaradılmış neft emalı və neft-kimya müəssisələrində vahid Xətti-programlaşdırma və digər analitik həll yolları tətbiq olunmaqla gəlirlərin maksimallaşdırılmasıdır. Burada əsasən ümumi gəlirliyinin artırılması və ya optimallaşdırma formulu əsas götürürülür:

$$\text{Gross profit (profit/hour)} = \left[\sum_{\text{all products}}^{} \text{tons product} \times \frac{\text{revenue}}{\text{ton}} + \sum_{\text{all energy types}}^{} \text{energy units generated} \times \frac{\text{revenue}}{\text{ton}} \right] - \left[\sum_{\text{all raw materials}}^{} \text{tons raw materials} \times \frac{\text{cost}}{\text{ton}} + \sum_{\text{all energy types}}^{} \text{energy units consumed} \times \frac{\text{cost}}{\text{ton}} + \sum_{\text{all waste types}}^{} \text{tons waste} \times \frac{\text{cost}}{\text{ton}} \right]$$

Bu zaman avtomatlaşdırma sistemlerinin tətbiq edilməsi ilə məlumatların toplanması, analiz olunması və əldə olunan böyük həcmli statistik məlumatların tətbiq olunması ilə, müəssisənin fəaliyyəti üçün ən optimal rejim seçilir.

Qeyd olunan yanaşmaların tətbiqi ilə cari təmir və investisiya xərclərinin 1 %-ə qədər azaldılması, enerji effektivliyinin 5–10 % artırılması, müvafiq olaraq əsas məhsul çıxımlarının və gəlirlərin 1 %-ə qədər artırılması istiqamətində bir sıra şirkətlər tərəfindən müxtəlif tədqiqatlar, işlər görülməkdədir.

Yekunlar

Hazırda neft emalı və neft-kimya zavodlarının ayrılıqda inşası qlobal KH bazarında iqtisadi cəhətdən cəlbedici olmur. Lakin emal və neft-kimya


ya müəssisələri ineqrasiya olunmuş şəkildə fəaliyyət göstərdikdə onlar bir-birini tarazlayır.

Ən yüksək integrasiya neft emalı müəssisəsinin buxar krekinqi və aromatika istehsalı kompleksi ilə eyni yerdə və integrasiya olunmuş şəkildə fəaliyyəti zamanı əldə olunur. Nümunə üçün hazırlanmış blok-sxemlər şəkil 7-də təqdim edilmişdir.

Əlavə olaraq qeyd edilməlidir ki, cari tendensiyalara əsasən xam neftdən – neft-kimyaya keçid ("Crude to Chemical") mütləqdir və uzunmüddətli perspektivdə yalnız emal və neft-kimya müəssisələrinin optimallaşdırılması və integrasiyanın artırılması ilə əlavə kimya dəyər zəncirinin yaradılması mümkündür.

Bazar üzrə son gözləntiləri nəzərdən keçir-diyimiz zaman, önmüzdəki illər ərzində sənayenin ən əsas problemlərinin birinin integrasiya həddinin artırılması və daha yüngül fraksiyaların neft-kimya sənayesi ilə integrasiyasının təminini ilə müəssisələrin gəlirliliyinin artırılması ilə bağlı olduğunu rahatlıqla qeyd edə bilərik (şəkil 8) [13]. İnteqrasiyanın verdiyi strateji üstünlük'lərə satış bazarında daha az məhsulun olması, müstəqillik və xammal təminatı təhlükəsizliyi, uzunmüddətli xammal alış-verişinin təminatı və ümumi biznes və investisiya strategiyasının təmin olunması və s. göstərilə bilər.

Vahid ərazidə neft emalı və neft-kimya həcm-lərinin integrasiyası məhsul təminatının optimallaşdırılması, nəqliyyat xərcləri və risklərinin azaldılması, birgə infrastruktur və logistika üzrə



**Şəkil 8. İnteqrasiya olunmuş emal və neft-kimya komplekslərinin göz-
lanılan material balansı**

sinerjilərin əldə edilməsi, dəyişən xərclərin azalması (buxar və enerji daşıyıcılarından qarşılıqlı istifadə) və nəticədə zavod üzrə ölçü ("scale") effektinin qazanılması, vahid cari təmir, insan resursları, SƏTƏM idarəetməsi, maliyyələşmə və sair optimallaşdırma imkanlarına yol açır.

İstismar xərclərinin optimallaşdırılması ilə yanaşı birgə inşa edilmiş və ya birlikdə fəaliyyət göstərən integrasiya olunmuş müəssisələr daha dözümlü olur və bazarda baş verən qiymət dəyişmələri onların gündəlik fəaliyyətinə o qədər də böyük təsir göstərmir. Bu, ümumi dəyər zəncirinin integrasiyası ilə təmin olunur.

Neft-kimya və emal zavodlarının integrasiyası son nəticədə zavodlar arasında sinerji imkanları yaradır, eləcə də rəqabət üstünlükleri və strateji üstünlükler təmin edir. Bu cür integrasiya neft-kimya və neft emalı məhsulları arasında optimallaşdırma, pul marjasının artmasına, həmçinin xammal və məhsul qiymətlərinin artıb-azalmasının təsirinin azalmasına səbəb olacaqdır.

Digər tərəfdən, avtomatik idarəetmə modellərinin tətbiqi xərclərin azaldılması və rəqabəti bazar şəraitində dayanıqlı və optimal istehsalatın təmin olunmasına kömək edəcəkdir.

Ədəbiyyat siyahısı

1. Choi, Yechan & Shin, Joohyun & Noh, Kyungseok & H. Lee, Jay. (2018). Procurement Planning of Refinery Integrated with Production System by Quantifying the Effect of the Gap Between Supply and Demand on the Production System's Performance.
2. ICIS Supply & Demand data, International Research Organizations 2015-2016.
3. Blake Eskew, IHSMakit, EIA Energy Conference (2018). US Petrochemicals, The growing importance of export markets.
4. Gulf Petrochemicals and Chemicals Association (GPCA), Nexant, (2018), "Advancing Refining Petrochemicals integration in the Arabian Gulf".
5. Stormont. (2019). Hydrogen. [In refining and petrochemical operations].
6. IHS Markit, London (2016 Jul 6). New ExxonMobil and Saudi Aramco technologies produce ethylene directly from crude oil, cutting refining costs.
7. P.C. Bruijnincx, B.M. Weckhuysen, Angew Chemie International Edition in English, 52 (46) (2013). Shale gas revolution: An opportunity for the production of biobased chemicals.
8. K. Al-Qahtani. Petroleum Refining and Petrochemical Industry Integration and Coordination under Uncertainty, PhD Dissertation, University of Waterloo, Waterloo, Ontario, Canada, 2009.
9. Tao Ren, M. Patel, K. Blok. Olefins from conventional and heavy feedstock: Energy use in steam cracking and alternative processes. Department of Science, Technology and Society, Utrecht University, 2004.
10. Rana, Mohan. Heavy Oil Refining Processes and Petrochemicals: A Role of Catalysis. Recent Advances in Petrochemical Science, 2017.
11. Nasr, M & Sahebdelfar, Saeed & Takht Ravanchi, Maryam & Daftari Beshelli, Majid. (2019). Integration of Petrochemical and Refinery Plants as an Approach to Compete in Hydrocarbon Market.
12. H.A. Al-Qahtani. Refining and Petrochemicals Integration: Drivers and Challenges, 27th JCCP International Symposium, Japan, January 29, 2009.
13. Alan Gelder & Gordon Haire. Global energy transition: Friend or foe to the chemicals sector in the Middle East, GPCA Forum, November 2018.

References

1. Choi, Yechan & Shin, Joohyun & Noh, Kyungseok & H. Lee, Jay. (2018). Procurement Planning of Refinery Integrated with Production System by Quantifying the Effect of the Gap Between Supply and Demand on the Production System's Performance.
2. ICIS Supply & Demand data, International Research Organizations, 2015-2016.
3. Blake Eskew, IHSMakit, EIA Energy Conference (2018). US Petrochemicals. The growing importance of export markets.
4. Gulf Petrochemicals and Chemicals Association (GPCA), Nexant, (2018), "Advancing Refining Petrochemicals integration in the Arabian Gulf".
5. Stormont. (2019). Hydrogen. [In refining and petrochemical operations].
6. IHS Markit, London (July 6, 2016). New ExxonMobil and Saudi Aramco technologies produce ethylene directly from crude oil, cutting refining costs.
7. P.C. Bruijnincx, B.M. Weckhuysen, Angew Chem. International Edition English, 52 (46) (2013). Shale gas revolution: An opportunity for the production of bio-based chemicals.
8. K. Al-Qahtani. Petroleum Refining and Petrochemical Industry Integration and Coordination under Uncertainty, PhD Dissertation, University of Waterloo, Waterloo, Ontario, Canada, 2009.
9. Tao Ren, M. Patel, K. Blok. Olefins from conventional and heavy feedstock: Energy use in steam cracking and alternative processes. Department of Science, Technology and Society, Utrecht University, 2004.
10. Rana, Mohan. Heavy Oil Refining Processes and Petrochemicals: A Role of Catalysis. Recent Advances in Petrochemical Science, 2017.
11. Nasr, M & Sahebdelfar, Saeed & Takht Ravanchi, Maryam & Daftari Beshelli, Majid. (2019). Integration of Petrochemical and Refinery Plants as an Approach to Compete in Hydrocarbon Market.
12. H.A. Al-Qahtani. Refining and Petrochemicals Integration: Drivers and Challenges, 27th JCCP International Symposium, Japan, January 29, 2009.
13. Alan Gelder & Gordon Haire. Global energy transition: Friend or foe to the chemicals sector in the Middle East, GPCA Forum, November 2018.